

“ALPA” Açıq Səhmdar Cəmiyyətinin 2025-ci il üzrə idarəetmə hesabatı

İllik hesabat Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 03 fevral 2016-cı ildə təsdiq edilmiş “Emitentin idarəetmə hesabatlarına dair tələblər haqqında Qaydalar”a uyğun olaraq hazırlanmışdır.

“ALPA” ASC-nin 2025-ci il üzrə idarəetmə hesabatına daxil olan məlumatlar aşağıda göstərilir:

- 1. Emitentin tam və qısaldılmış adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), dövlət qeydiyyatının tarixi və nömrəsi:**

- 1.1. Tam adı: “ALPA” Açıq Səhmdar Cəmiyyəti
- 1.2. Qısaldılmış adı: “ALPA” ASC
- 1.3. VÖEN-i: 1504549901
- 1.4. Dövlət qeydiyyatının tarixi və nömrəsi: 6 may 2019-ci il, 1504549901

- 2. Emitentin hüquqi ünvanı və olduğu yer:**

AZ1033, Bakı şəhəri Nərimanov rayonu, Tarzən Hacı Məmmədov, ev8, m2

- 3. Emitentin adında dəyişikliklər olduqda, emitentin bütün əvvəlki adları, habelə onların qeydiyyata alındığı tarixlər, emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı, emitent hüquqi şəxslərin birləşməsi və ya çevrilmə şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları:**

Çevrilmə: 03.10.2024-cü il

Əvvəlki hüquqi şəxs: “ALPA” Məhdud Məsuliyyətli Cəmiyyəti

Hazırkı hüquqi şəxs: “ALPA” Açıq Səhmdar Cəmiyyəti

- 4. Emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adı, olduqları yer və qeydiyyatları haqqında məlumatlar:**

Hesabat dövrü ərzində emitent tərəfindən heç bir filial və nümayəndəlik yaradılmamış və ləğv edilməmişdir.

- 5. Emitentin hesabat dövrü ərzində yaranmış və ya ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı, hüquqi şəxsin emitentin törəmə cəmiyyəti hesab olunması üçün əsas olan müqavilənin bağlanma tarixi və qüvvədə olma müddəti:**

Hesabat dövrü ərzində emitentin heç bir yaranmış və ləğv edilmiş törəmə cəmiyyəti olmamışdır.

- 6. Emitent şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə qrupun (emitent daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir və ya daha artıq törəmə təşkilatı olan qrupdur) adı:**

Emitent heç bir şirkətlər qrupunun hissəsi deyil.

- 7. Emitentin məşğul olduğu fəaliyyət istiqamətləri:**

8121002 - Bütün tipli binalarda, o cümlədən idarələrdə, ofislərdə, fabriklərdə, zavodlarda, mağazalarda, institutlarda və digər kommersiya və xüsusi təyinatlı yerlərdə və çoxmənzilli yaşayış binalarında daxili otaqların yığışdırılması

7490007 - Sair texniki məsələlər üzrə məsləhətlərin verilməsi sahəsində fəaliyyət
5210101 - Malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət

8. Emitent lisenziya və ya icazəyə malik olduqda, onlar üzrə fəaliyyət növləri və qüvvədə olma müddətləri:

- 1. Liftlərin quraşdırılması və təmiri
- 2. Qaldırıcı qurğuların, metallurgiya avadanlığının təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri

9. Emitentin təklif etdiyi məhsullar və xidmətlər:

Kommersiya müəssisələri və dövlət xidmətləri üçün məsləhətlər, tövsiyələr, praktiki yardımın göstərilməsi.

10. Emitentin işçilərinin sayı və onun rüblük dinamikası:

№		2025-ci ilin 1-ci rübü	2025-ci ilin 2-ci rübü	2025-ci ilin 3-ci rübü	2025-ci ilin 4-ci rübü
1	İşçilərin sayı	9	12	12	17
2	İşə qəbul	0	3	0	5
3	İşdən azad olma	0	0	0	0

11. Emitentin idarəetmə orqanları haqqında məlumat: direktorlar şurası (müşahidə şurası) (olduqda), icra orqanı, audit komitəsi (olduqda), onların üzvlərinin adı, soyadı, atasının adı:

№	Baş Direktor	Katib
1	İsmayılov Arif Xəlil oğlu	Qafurov Ruslan Rafiqoviç

12. Emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçılarının) ayrı-ayılıqda sayı:

Fiziki şəxs – 1 (bir) nəfər

13. Emitentin nizamnamə kapitalının beş faizi və daha artıq həcmdə səsli səhmlərinə (paylara) malik olan şəxslər (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı-ayrılıqda göstərilir) və emitentin nizamnamə kapitalında payı:

№	Səhmdar (fiziki şəxsin soyadı, adı, atasının adı)	Səhmlərin miqdarı	Nizamnamə kapitalındakı payı
1	İsmayılova Sima Şirin qızı	205,000.00	100%

14. Nizamnamə kapitalında emitentin payı beş faizdən az olmayan hüquqi şəxslər (hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i, nizamnamə kapitalında emitentin payı):

Emitentin nizamnamə kapitalında payı beş faizdən az olmayan hüquqi şəxs yoxdur.

15. Emitentin səhmdarlarının (payçılarının) hesabat dövrü ərzində keçirilmiş yığıncaqları barədə məlumat:

15.05.2025-ci il tarixində səhmdarların ümumi yığıncağı keçirilmişdir. Yığıncaqda nizamnamə kapitalının formalaşdırılması məsələsinə baxılmış və 2 ədəd adi səhm buraxılmaqla 2,500 (iki min beş yüz) manat məbləğində səhm emissiyası həyata keçirilməsinə dair qərar qəbul edilmişdir.

24.07.2025-ci il tarixində səhmdarların ümumi yığıncağı keçirilmişdir. Yığıncaqda nizamnamə kapitalının artırılması məsələsinə baxılmış və 80 ədəd adi səhm buraxılmaqla 2,500 (iki min beş yüz) manat məbləğində səhm emissiyası həyata keçirilməsinə dair qərar qəbul edilmişdir.

16. Emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat (investisiya qiymətli kağızların hər buraxılışı ayrı-ayrılıqda göstərilir):

İnvestisiya qiymətli kağızın növü və forması	İnvestisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi	İnvestisiya qiymətli kağızların miqdarı və nominal dəyəri	İnvestisiya qiymətli kağızlar buraxılışının məcmu nominal dəyəri	Hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat	Faizli istiqrazlar buraxılışı haqqında məlumatda istiqrazlar üzrə gəlirliyin illik faiz dərəcəsi	İnvestisiya qiymətli kağızların yerləşdirildiyi və ya tədaviyə olduğu fond birjasının adı və olduğu yer
Adi sənədsiz adlı səhm	AZ1001026678 24 sentyabr 2025-ci il	82 ədəd 2500 (iki min beş yüz) manat	205000 (iki yüz beş min) manat	0	İstiqrazlar buraxılmayıb	Bakı Fond Birjası

17. Emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar:

Hesabat dövrü ərzində xüsusi əhəmiyyətli əqdlər bağlanmamışdır.

18. Emitent tərəfindən aidiyyəti şəxslərlə bağlanmış əqdlər barədə məlumatlar:

Hesabat dövrü ərzində aidiyyəti şəxslərlə əqdlər bağlanmamışdır.

19. Hesabatın açıqlanma mənbəyi haqqında məlumat:

Heç bir yerdə açıqlanmamışdır.

Hesabatın hazırlanma tarixi: 22.06.2025-ci il

Baş Direktor:

İsmayılov Arif Xəlil oğlu



Katib:

Qafurov Ruslan Rafiqoviç

“ALPA” Açıq Səhmdar Cəmiyyəti

2025-ci il üzrə

MALİYYƏ HESABATLARI

və

MÜSTƏQİL AUDİTOR RƏYİ

Bakı-Azərbaycan Respublikası

“ALPA” Açıq Səhmdar Cəmiyyəti

2025-ci il üzrə

MALİYYƏ HESABATLARI və MÜSTƏQİL AUDİTOR RƏYİ

MÜNDƏRİCAT

	Səhifə
Təhvil-qəbul aktı	1-1
Auditor rəyi	2-4
Müqavilə	5-7
Audit Məktub-Tapşırığı	8-9
Rəhbərliyin Məlumatları	10-10
Auditin plan və proqramı	11-12
Rəhbərliyin Məsuliyyəti	13-13
Maliyyə hesabatları	14-30
Təklif və tövsiyyələr	31-31
Digər sənədlər	32-33

**22 iyun 2026-cı il tarixli M-45606 MHA sayılı müqavilənin şərtlərinə
əsasən aparılmış auditin nəticəsinə dair auditorun yekun sənədlərinin**

TƏHVİL – QƏBUL AKTI

Biz, aşağıda imza edənlər, İcraçı Sərbəst Auditor Aydın Həsən oğlu Hüseynov və Sifarişçi “ALPA” ASC-nin (VÖEN-1504549901) direktoru Arif Xəlil oğlu İsmayılov bu aktı tərtib edirik ondan ötrü ki, həqiqətən **22 iyun 2026-cı il tarixli M-45606 MHA sayılı müqavilənin şərtlərinə uyğun olaraq audit xidməti aparılmışdır.**

Auditin nəticələrinə görə sifarişçiyə müstəqil auditorun hesabatı təhvil verilmişdir.

Təhvil verdi:

İcraçı:

Sərbəst auditor

Aydın Həsən oğlu Hüseynov



Təhvil aldı:

Sifarişçi:

“ALPA” ASC-nin direktoru

Arif Xəlil oğlu İsmayılov



Sərbəst Auditor
Aydın Həsən oğlu Hüseynov



Independent Auditor
Aydın son of Hasan Huseynov

AZ1152, Bakı şəhəri, F.Yusifov küçəsi ev
75A, mənzil 59, Mob.tel:(+99450) 5010046

VOEN
1504653762

AZ1152, Baku city, Faig Yusifov street, home
75a, flat 59, Mob.tel:(+99450) 5010046

“ALPA” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə

MÜSTƏQİL AUDİTORUN HESABATI

Rəy

Mən, Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən verilmiş 15.07.2024-cü il tarixli, SA/437 qeydiyyat nömrəli “İCAZƏ”-yə əsasən fəaliyyət göstərən Sərbəst auditor Aydın Həsən oğlu Hüseynov “ALPA” Açıq Səhmdar Cəmiyyəti (“ALPA” ASC) ilə “Auditor Xidməti Göstərilməsi Barədə” 22 iyun 2026-cı il tarixli M-45606 MHA nömrəli müqaviləyə əsasən Cəmiyyətin 31 dekabr 2025-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan, məcmu gəlirlər haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatından və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışam.

Hesab edirəm ki, əlavə edilmiş maliyyə hesabatları “ALPA” ASC-nin 31 dekabr 2025-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixlərdə başa çatan illər üzrə pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Rəy üçün əsaslar

Mən auditı Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə mənim məsuliyyətlərim əlavə olaraq hesabatımın “Maliyyə hesabatlarının auditı üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Mənim maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Peşəkar Mühasiblərin Etika Məcəlləsinin” (IESBA məcəlləsi) tələblərinə uyğun olaraq “ALPA” ASC-dən asılı deyiləm və mən digər etik öhdəliklərimi IESBA məcəlləsinin tələblərinə uyğun yerinə yetirmişəm. Mən hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərli və münasibdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik “ALPA” ASC-ni ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik “ALPA” ASC-nin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında

məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər "ALPA" ASC-nin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Mənim məqsədim maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimə daxil olan auditor hesabatını tərtib etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zamanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi mən audit aparılan zaman peşəkar mühakimə tətbiq edirəm və peşəkar inamsızlıq nümayiş etdirirəm. Mən həmçinin:

- Maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndirirəm, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçirirəm və rəyimi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirəm. Dələduzluq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski səhvlər nəticəsindəkindən daha yüksəkdir, çünki dələduzluq sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.

- "ALPA" ASC-nin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtilə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürəm.

- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini qiymətləndirirəm.

- Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında "ALPA" ASC-nin fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarıram. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığım halda, auditor hesabatımda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyəm və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimə dəyişiklik etməliyəm. Nəticələrim auditor hesabatımın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər "ALPA" ASC-nin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.

- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndirirəm.

Mən "ALPA" ASC-nin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığım zaman daxili nəzarətdə aşkar etdiyim əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat verirəm.

Mən həmçinin "ALPA" ASC-nin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə bəyanat verirəm ki, müstəqilliyə və müstəqilliyimə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq olduğunda əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimə dair müvafiq etik normalarına riayət etmişəm.

"ALPA" ASC-nin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin nəzərinə çatdırılmış məsələlərdən mən cari dövr üzrə maliyyə hesabatlarının ən əhəmiyyətli və bu səbəbdən əsas audit məsələləri olanları müəyyən edirəm. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi halda və ya, çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyinə görə mən bu məsələ haqqında hesabatımda məlumatın verilməməsini qərara almadığım halda, mən bu məsələləri auditor hesabatında təsvir edirəm.

Hesabat 24 iyun 2026-cı il tarixdə eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir. Bunlardan biri "ALPA" ASC-nin rəhbərliyinə təqdim edilir, ikincisi isə sərbəst audiorda saxlanılır.

Sərbəst auditor Aydın Həsən oğlu Hüseynov
Bakı şəhəri, Azərbaycan Respublikası
24 iyun 2026-cı il



imza

**AUDITOR XİDMƏTİ GÖSTƏRİLMƏSİ BARƏDƏ
ABOUT THE AUDIT SERVICE****Bakı şəhəri****22 iyun 2026-cı il**

Bundan sonra "İcraçı" adlandırılacaq Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş 15.07.2024-cü il tarixli, SA/437 qeydiyyat nömrəli icazəyə əsasən fəaliyyət göstərən sərbəst auditor Aydın Həsən oğlu Hüseynov bir tərəfdən və bundan sonra "Sifarişçi" adlandırılacaq "ALPA" ASC-nin (VÖEN-1504549901) direktoru Arif Xəlil oğlu İsmayılov ikinci tərəfdən auditor xidməti göstərilməsi barədə aşağıdakı müqaviləni bağladılar:

I. Müqavilənin məzmunu və tərəflərin cavabdehliyi

1.1. Sifarişçi tapşırır, İcraçı isə aşağıdakı auditor xidmətlərinin göstərilməsini öz öhdəsinə götürür:

2025-ci ilin maliyyə hesabatlarının auditi

(auditor xidmətinin növü)

1.2. Göstərilmiş auditor xidmətlərinin nəticəsini "İcraçı": auditor hesabatı ilə rəsmiləşdirir.

1.3. Sifarişçi göstərilmiş auditor xidmətlərinin müqabilində bu müqavilədə nəzərdə tutulmuş məbləği ödəyir.

II. Tərəflərin hüquq və vəzifələri

2.1. İcraçının hüquq və vəzifələri:

- bağlanmış müqavilənin şərtinə uyğun olaraq, göstəriləcək xidmətin forma və metodlarını sərbəst müəyyən etmək;
- sifarişçinin rəhbərliyindən və işçilərindən yazılı izahat almaq;
- xidmətin göstərilməsi ilə əlaqədar müqavilə əsasında başqa auditorları (ekspert və ya mütəxəssisləri) cəlb etmək;
- göstəriləcək xidmətin məzmunu (şərti) ilə əlaqədar olaraq lazımi sənədlərin təqdim edilməməsi hallarında xidmət göstərilməsindən imtina etmək;
- auditin aparılmasında qanunvericiliyin tələblərinə riayət etmək;
- auditin aparılması zamanı aşkar edilmiş bütün pozuntular, çatışmazlıqlar və nöqsanlar barədə sifarişçinin rəhbərliyinə məlumat vermək;
- xidmət göstərilməsi ilə əlaqədar əldə edilən məlumatları (məhkəmə orqanlarının tələb etdiyi hallar istisna olmaqla) məxfi saxlamaq;
- alınmış və ya tərtib edilmiş sənədlərin qorunub saxlanılmasını təmin etmək.

2.2. Sifarişçinin hüquq və vəzifələri:

- xidmət göstərilməsi ilə bağlı auditorun qeyri-qanuni hərəkətləri və meydana çıxan əmlak xarakterli mübahisələrlə əlaqədar Auditorlar Palatasına və məhkəməyə müraciət etmək;
- göstərilən xidmətlərlə bağlı qanunvericiliyin tələbləri, tərəflərin hüquq və vəzifələri, habelə auditorun rəsmiləşdirilmiş olduğu sənədlərdə əks edilmiş irad və nəticələr üçün əsas olan normativ aktlar barəsində ətraflı məlumat almaq;
- xidmət göstərilərkən aşkar olunmuş pozuntular və nöqsanlar haqqında məlumat almaq;
- xidmət göstərilərkən auditora təqdim olunmuş sənəd və məlumatların qorunmasını və məxfi saxlanılmasını tələb etmək;
- müqavilədə nəzərdə tutulan xidmətin göstərilməsi üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora vaxtında vermək;
- auditorun sorğusuna dair yazılı və şifahi izahatlar vermək.

III. İşlərin dəyəri və hesablaşma qaydaları

3.1. Tərəflərin razılığına əsasən, bu müqavilədə nəzərdə tutulan auditor xidmətinin dəyəri aşağıdakı məbləğdə müəyyən edildi:

- göstərilən xidmətin dəyəri	395.00 manat
- əlavə dəyər vergisi	71.10 manat
- auditorun ezamiyyə xərcləri	0.00 manat
Cəmi ödənilməlidir	466.10 manat

3.2. Sifarişçi müqavilədə nəzərdə tutulan məbləği aşağıdakı qaydada ödəməlidir:
auditor hesabatı təqdim edildikdə

3.3. Sifarişçi tərəfindən əsassız olaraq müqavilə və yaxud müqavilənin şərtləri pozularsa, ödənilmiş məbləğ geri qaytarılmır.

3.4. Sifarişçi göstərilən xidmətin vaxtında ödənilməmiş dəyərinin gecikdirilmiş hər günü üçün 0,1% həcmində penya ödəyir.

IV. İşlərin təhvil və qəbulu qaydası

4.1. Müqavilə üzrə işlər başa çatdırıldıqdan sonra qanunvericilikdə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş sənədlərin Sifarişçiyə təqdim edilməsi təhvil-qəbul aktı vasitəsi ilə həyata keçirilir.

4.2. Təhvil-qəbul aktını alan Sifarişçi ən çoxu 10 gün müddətində yoxlama aktı ilə tanış olmalı və heç bir etirazı olmazsa, bu barədə hər iki tərəfin imzası ilə akt tərtib edilir və orada başa çatdırılacaq işlərin siyahısı və icra müddəti göstərilir.

4.3. Sifarişçinin əsaslandırılmış etirazı olarsa, bu barədə hər iki tərəfin imzası ilə akt tərtib edilir və orada başa çatdırılacaq işlərin siyahısı və icra müddəti göstərilir.

4.4. Başa çatdırılacaq işlər vaxtından əvvəl yerinə yetirilərsə, Sifarişçi onu vaxtından əvvəl qəbul edir və dəyərini razılaşdırılmış qiymətlə ödəyir.

V. Tərəflərin məsuliyyəti və öhdəliyi

5.1. Sifarişçi İcraçıya xidmət göstərilməsi üçün təqdim etdiyi bütün sənədlərin, o cümlədən yazılı və şifahi izahatların düzgünlüyünə məsuliyyət daşıyır.

5.2. Sifarişçi və İcraçı öhdəliyi tam və ya qismən yerinə yetirmədikdə qüvvədə olan qanunvericiliyə və bağlanmış müqavilənin şərtlərinə görə əmlak məsuliyyəti daşıyır.

5.3. İcraçı tərəfindən xidmət vaxtında göstərilməzsə, bağlanmış müqavilənin şərtlərinə görə, İcraçı gecikdirilən hər gün üçün xidmət haqqının 0,1% həcmində cərimə ödəyir.

5.4. Bu müqavilənin 8.3 bəndində göstərilən şərtlər pozularaq yerinə yetirilmiş iş Sifarişçi tərəfindən vaxtında qəbul edilməzsə, gecikdirilən hər gün üçün Sifarişçi xidmət haqqının 0,1% həcmində cərimə ödəyir.

VI. Məxfilik

6.1. Tərəflər bağlanmış müqavilənin mövcudluğu, məzmunu və müqavilənin bağlanması üçün zəruri olan sənədləri məxfi saxlamaqla, tərəf-müqabilin rəsmi razılığı olmadan üçüncü tərəfə heç bir məlumat vermir.

İcraçı aşkar edilən fakt və məlumatlardan Sifarişçinin yazılı razılığı olmadan hər hansı bir məqsəd üçün istifadə edə bilməz.

6.2. İcraçı onun təqsiri üzündən olmayan səbəblərə görə yayılmış məlumatlara görə və ümumi xarakterli məlumatların yayılması üçün məsuliyyət daşımır.

VII. Mübahisələrin həlli

7.1. Bağlanmış müqavilə şərtləri üzrə tərəflər arasında hər hansı bir mübahisə və ya fikir ayrılığı danışıqlar vasitəsi ilə həll edilməzsə, qüvvədə olan qanunvericiliyə uyğun həll edilir.

VIII. Müqavilənin vaxtından əvvəl dayandırılması

8.1. Tərəflərdən hər hansı biri aşağıda göstərilən səbəblər olarsa, rəsmi məktub vasitəsilə müqavilənin icrasını dayandıra bilər:

a) ödəmə qabiliyyəti olmasa, imkansız, ləğv edilmə və ya yenidən təşkil etmə hallarında;

b) işgüzar fəaliyyətin dayanması və ya ona maneəçilik təhlükəsi olduqda.

8.2. Tərəflərdən biri müqavilə şərtlərini pozarsa və buraxılmış nöqsanları ikinci tərəfin tələbi ilə 3 gün ərzində aradan qaldıra bilməzsə, ikinci tərəf rəsmi məktubla müqavilənin icrasını dayandıra bilər.

8.3. Əgər bağlanmış müqavilə 8.1 və 8.2-ci bəndlərə əsasən pozularsa, göstərilmiş faktiki xidmətin dəyəri Sifarişçi tərəfindən yerinə yetirilmiş işin həcminə dair tərtib edilmiş akta əsasən ödənilir.

IX. Fors-major şəraiti

9.1. Fors-major şəraitində müqavilə üzrə götürülən öhdəliyin yerinə yetirilməsi qeyri-mümkün ola bilər.

9.2. Fors-major şəraitinin mövcud olması ilə əlaqədar tərəflərdən biri ekstremal şəraitdədirsə və müqavilə öhdəliyini vaxtında yerinə yetirə bilmirsə, fors-major şəraiti qurtaranadək öhdəliyin yerinə yetirilməsindən o halda azad edilir ki, ikinci tərəf dərhal fors-major şəraitinin mövcudluğuna dair rəsmi mətbub göndərmiş olsun.

X. Digər şərtlər

10.1. İcraçı müqavilə öhdəliyini yerinə yetirmək məqsədi ilə lazım olan auditorları cəlb edir.

10.2. Müqavilədə yerinə yetirilən işin dəyəri yalnız bu müqavilə üçün olmaqla, gələcəkdə bağlanılacaq eyni adlı müqaviləyə şamil edilmir və rəqabət üçün istifadə edilə bilməz.

XI. Müqavilənin fəaliyyət müddəti və tərəflərin hüquqi ünvanı

11.1. Müqavilənin fəaliyyət müddəti 22.06.2026-cı il tarixində başlayır və 30.12.2026-cı il tarixində bitir.

11.2. Tərəflərin hüquqi ünvanı və bank rekvizitləri:

İcraçı:

S/a Aydın Həsən oğlu Hüseynov,
VÖEN-1504653762, AZ1154, Bakı şəh-i,
Nərimanov r-nu, F.Yusifov küç. ev 75, mən. 59,
ABB ASC-nin Nərimanov Filialı, Kod-805711,
VÖEN-9900001881, SWI-FT- IBAZAZ2X,
m/h-AZ03NABZ0135010000000002944,
h/h- AZ86IBAZ41040019446983672205

Sifarişçi:

“ALPA” ASC, VÖEN-1504549901,
AZ-1033, Bakı şəhəri, Nərimanov rayonu,
Tarzan Hacı Məmmədov küçəsi, ev 8, mənzil 2,
“Bank Respublika” ASC, VÖEN-i: 9900001901,
Kod: 513489, S.W.I.F.T. BİK: BRESAZ22,
M/h: AZ80NABZ01350100000000014944
H/H: AZ51BRES00380394402480273401

Bu müqavilə 2 nüsxədən ibarət imzalanmışdır.

İcraçı tərəfindən:

Sərbəst auditor

Aydın Həsən oğlu Hüseynov



Sifarişçi tərəfindən:

“ALPA” ASC-nin direktoru

Arif Xəlil oğlu İsmayilov



**Sərbəst Auditor
Independent Auditor**



**Aydın Həsən oğlu Hüseynov
Aydın son of Hasan Huseynov**

AZ1152, Bakı şəhəri, F.Yusifov küçəsi ev
75A, mənzil 59, Mob.tel:(+99450) 5010046

VOEN
1504653762

AZ1152, Baku city, Faig Yusifov street, home
75a, flat 59, Mob.tel:(+99450) 5010046

**“ALPA” Açıq Səhmdar
Cəmiyyətinin direktoru
Arif Xəlil oğlu İsmayılova**

Audit Məktub-Tapşırığı

Siz cari ilin əvvəlində məndən “ALPA” ASC-nin (VÖEN-1504549901) 31 dekabr 2025-ci il tarixinə təqdim edilən balans hesabatı və həmin tarixdə tamamlanan il üzrə mənfəət və zərər hesabatı, kapitalda dəyişikliklər hesabatı və pul vəsaitlərinin hərəkəti hesabatından, eləcə də əsas uçot prinsiplərinin xülasəsindən və digər izahedici qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini keçirməyi xahiş etmisiniz. Hazırkı məktub əsasında auditin keçirilməsinə razılıq verdiyimizi və həmin tapşırığı qəbul etdiyimizi bildirirəm. Audit maliyyə hesabatlarına dair rəyin bildirilməsi məqsədilə aparılacaqdır.

Audit prosesi Beynəlxalq Audit Standartlarına müvafiq aparılacaqdır. Standartlar audit prosesinin maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin olub-olmadığını müəyyən etmək üçün əsaslı təminat əldə etmək məqsədi ilə planlaşdırılmasını və icrasını tələb edir. Mənim audit işim test əsasında yoxlamadan, hesablari və maliyyə hesabatlarını təmin edən sübutların əldə edilməsindən ibarət olacaqdır.

Eyni zamanda, auditə rəhbərlik tərəfindən istifadə edilən uçot qaydalarının, eləcə də maliyyə hesabatlarının ümumi təqdimatının qiymətləndirilməsi daxildir.

Müəyyən mühasibat və daxili nəzarət sisteminin məhdudiyyətləri ilə birlikdə, auditin test mahiyyəti və bir sıra digər daxili məhdudiyyətlərinin olması səbəbi ilə əhəmiyyətli təhriflərin aşkar edilməməsi üzrə qaçılmaz risk mövcuddur.

Maliyyə hesabatları üzrə hesabatıma əlavə olaraq, mühasibat uçotunda və daxili nəzarət sistemlərində diqqətimi cəlb edən əhəmiyyətli nöqsanlara dair sizi ayrıca məktubla təmin edəcəyəm.

Nəzərinizə çatdırırıq ki, tələblərə cavab verən maliyyə hesabatlarının hazırlanma cavabdehliyi şirkətin rəhbərliyinin üzərinə düşür. Bura müvafiq mühasibat qeydlərinin saxlanması, uçot siyasətinin seçilməsi, tətbiqi və eləcə də şirkətin aktivlərinin qorunması daxildir. Audit prosesinin bir hissəsi olaraq, mən rəhbərlikdən auditlə bağlı edilmiş təqdimata dair yazılı razılıq tələb edəcəyəm.

Sizin işçi heyətinizlə əməkdaşlıq etməyə hazıram və onların auditlə bağlı lazım olan bütün hesabatları, sənədləşmələri və sair məlumatı təmin edəcəklərinə inanıram. Ödəniş haqqı tərəflər arasında bağlanmış müqavilə əsasında müəyyən ediləcəkdir.

Hazırkı məktub ləğv edilməzsə, düzəlişlər aparılmazsa və ya başqası ilə əvəz edilməzsə gələcək illərdə etibarlı sayılır.

Maliyyə hesabatları auditinin təşkilinin Sizin razılığınıza müvafiq olmasını təsdiq etmək üçün verilən məktuba əlavə edilən nüsxəni imzalamağınızı və geri qaytarmağınızı xahiş edirəm.

Sərbəst auditor

Aydın Həsən oğlu Hüseynov

(soyadı, adı, atasının adı)



(imza)

18.06.2026-cı il

(tarix)

“ALPA” ASC-nin

adından təsdiq edilmişdir

“ALPA” ASC-nin direktoru

Arif Xəlil oğlu İsmayılov

(soyadı, adı, atasının adı)

(imza)

18.06.2026-cı il

(tarix)



Rəhbərliyin Məlumatları

Sərbəst auditor Aydın Həsən oğlu Hüseynova

Bakı şəhəri

19 iyun 2026-cı il.

Bu məktub maliyyə məlumatlarından ibarət maliyyə hesabatlarının, "ALPA" ASC-nin (VÖEN-1504549901) 31 dekabr 2025-ci il tarixinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq təqdim edilən balans hesabatı və həmin tarixdə tamamlanan il üzrə mənfəət və zərər hesabatı, kapitalda dəyişikliklər hesabatı və pul vəsaitlərinin hərəkəti hesabatından, eləcə də əsas uçot prinsiplərinin xülasəsindən və digər izahedici qeydlərdən ibarət olan maliyyə hesabatları barədə, həqiqi və ədalətli rəy təmin edilməsi məqsədilə, "ALPA" ASC-nin 31 dekabr 2025-ci il tarixinə apardığımız maliyyə hesabatlarının auditi ilə əlaqədar təqdim edilir.

Bununla, biz Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) müvafiq olaraq maliyyə hesabatlarının düzgün təqdim edilməsi üzrə məsuliyyətimizi təsdiq edirik.

Eyni zamanda, biz aşağıda verilən məlumatlara şirkət ilə bağlı məlumatların daxil edildiyini təsdiq edirik.

- Rəhbərlik və ya Müəssisənin daxili nəzarətində əhəmiyyətli rola malik əməkdaşların aidiyyəti olduğu və ya maliyyə hesabatlarına əhəmiyyətli təsir göstərə bilən qanunsuzluqlar baş verməmişdir.
- Bütün mühasibat kitablarını və əlaqədar sənədləri Sizə təqdim edirik.
- Maliyyə hesabatlarında səhvlər, o cümlədən əhəmiyyətli səhvlər yoxdur.
- Müəssisə yerinə yetirməmə hallarında maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərə biləcək müqavilənin bütün aspektlərini yerinə yetirmişdir. Tələblərin yerinə yetirilməməsi hallarında maliyyə hesabatlarına əhəmiyyətli təsir göstərə biləcək tənzimləyici orqanların tələblərinin yerinə yetirilməməsi hallarına yol verilməmişdir.
- Maliyyə hesabatlarında əks olunan aktivlərin və passivlərin təsnifatı və ya dəyərini əhəmiyyətli dərəcədə dəyişə bilən planlarımız və ya niyyətimiz yoxdur.
- Hər hansı inventarın həddən artıq istifadəsi və ya köhnəlməsinə səbəb olan digər plan və ya niyyətimiz yoxdur və heç bir inventar xalis real dəyərindən artıq məbləğdə göstərilir.
- Müəssisənin bütün aktivlərə hüququ vardır və Müəssisənin aktivləri üzərində həbs qoyma və ya girov hüququ yoxdur.
- Həm potensial, həm də faktiki olmaqla bütün öhdəliklər müvafiq qaydada qeydə alınmışdır.
- Maliyyə hesabatlarında dövrün sonunadək düzəlişlərin aparılmasını tələb edən heç bir sonrakı hadisə baş verməmişdir.
- Mülkü iddia üzrə heç bir iddia qəbul edilməmişdir və ya qəbul edilməsi ehtimal edilmir.
- Nağd pul və ya investisiya hesablarımızdan heç birində rəsmi və ya qeyri-rəsmi təzminat üzrə sazişlər yoxdur.

Rəhbərlik adından:

Arif Xəlil oğlu İsmayılov

"ALPA" ASC-nin direktoru

19 iyun 2026-cı il

Bakı şəhəri, Azərbaycan Respublikası

"ALPA" ASC-nin Baş mühasibi

19 iyun 2026-cı il

Bakı şəhəri, Azərbaycan Respublikası

Sərbəst auditor Aydın Həsən oğlu Hüseynov


AUDİTİN ÜMUMİ PLANI

Sifarişçi - təsərrüfat subyektinin adı
Auditlə əhatə edilən dövr
Auditin başlanma və sona çatdırılması vaxtı
Adam günlərinin (adam saatların) miqdarı
Auditor

“ALPA” ASC - VÖEN-1504549901
01.01.2025 - 31.12.2025-ci il
22.06.2025 - 24.06.2026-cı il
(18 saat)
Aydın Həsən oğlu Hüseynov

Sıra №si	Planlaşdırılan işlərin növləri	İcra müddəti	İcraçı	QEYD
1	İlkin təhlil, daxili nəzarət sisteminin etibarlılığını və auditor risklərinin qiymətləndirilməsi, auditin idarə olunmasına və keyfiyyətinə nəzarət	22 iyun 2026-cı il		
2	Auditor sübutlarının toplanması və iş sənədlərinin tərtibi	22 iyun 2026-cı il		
3	Auditin başa çatdırılması və nəticələrin qiymətləndirilməsi,	23 iyun 2026-cı il		
4	Auditorun yekun sənədlərinin tərtibi və sifarişçiyə təqdim edilməsi	24 iyun 2026-cı il		

Sərbəst auditor



(Signature)

Aydın Həsən oğlu Hüseynov

Sifarişçi - təsərrüfat subyektinin adı

Auditlə əhatə edilən dövr

Auditin başlanma və sona çatdırılması vaxtı


Adam günlərinin (adam saatların) miqdarı

Auditor

Sıra N-si	Auditin bölmələri üzrə audit prosedurlarının siyahısı	İcra müddəti	İcraçı	Auditorun iş sənədləri	Qeyd
1	2	3	4	5	6
1	Sifarişçi-təsərrüfat subyektinin təsis sənədlərinin, dövlət və vergi qeydiyyatı haqqında şəhadətnamələrinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun yoxlanılması	22 iyun 2026-cı il		Sifarişçi-təsərrüfat subyektinin təsis sənədlərindən, dövlət və vergi qeydiyyatı haqqında şəhadətnamələrdən istifadə edilmişdir.	
2	Pul vəsaitlərinin auditi, o cümlədən: - kassa əməliyyatlarının auditi; - bankda olan hesablar üzrə əməliyyatların auditi.	22 iyun 2026-cı il		Bank və kassa üzrə vəsaitlərin hərəkətinə dair arayış	
3	Hesablaşmalarının auditi, o cümlədən: - büdcə ilə hesablaşmaların auditi; - təhl-təl hesab şəxslərlə hesablaşmaların auditi; - debitor və kreditörarla hesablaşmaların auditi; - Xammal və materialın ilkin dəyərinin hesablanması və sona qalıqlarının analizi; - uzunmüddətli maliyyə qouluşlarının auditi; - hazır məhsulun satışının, iş və xidmətlərin auditi; - sifarişçi və podratçı təşkilatlarla hesablaşmaların auditi;	22 iyun 2026-cı il		Debitor və kreditör borclarına dair arayış, Büdcə və büdcədənəkar fondlara vergi və ayırmaların hesablanıb ödənilməsinə dair arayış	
4	Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin mədaxil və məxaric olunması, əsas vəsaitlərin amortizasiyasının hesablanması və əsas vəsaitlərin təmirinin auditi	23 iyun 2026-cı il		Əsas vəsaitlərin hərəkəti	
5	Əmək haqqı fondunun və məcburi sosial sığorta üzrə ayırmaların hesablanması auditi	23 iyun 2026-cı il		Əmək haqqının hesablanıb ödənilməsinə dair arayış	
6	Cəmiyyətin gəlir və xərclərinin auditi	23 iyun 2026-cı il		Gəlir və xərclərə dair arayış	
7	Xüsusi təyinatlı vəsaitlərin və maliyyələşmələrin, nizamnamə kapitalının, mənfəətin düzgün müəyyən edilməsinin və istifadəsinin, fondaların yaradılması və istifadəsinin, bank kreditlərinin alınıb istifadə edilməsinin və ödənilməsi üzrə əməliyyatların və qismüddətli və uzunmüddətli borcların auditi	24 iyun 2026-cı il		Mənfəətin formalaşmasına və bankdan alınan kreditlərə dair arayışlar	
8	Mühasibat uçotunun vəziyyətinin və hesabatların düzgünlüyünün Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğunluğunun auditi	24 iyun 2026-cı il		Auditin nəticəsinə dair akt	Auditin nəti-cəsi üzrə təkliflər

Sərbəst auditor

Aydın Həsən oğlu Hüseynov



Maliyyə hesabatlarına şərhlər və qeydlər.

1. Giriş

Hazırkı maliyyə hesabatları 31 dekabr 2025-ci il tarixinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq “ALPA” Açıq Səhmdar Cəmiyyəti (“ALPA” ASC) üçün tərtib edilmişdir. Cəmiyyət Azərbaycan Respublikasında təsis edilmişdir və bu ölkədə fəaliyyət göstərir. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış müstəqil Açıq Səhmdar Cəmiyyətdir.

1.1. Cəmiyyət haqqında ümumi məlumat.

“ALPA” ASC 06.05.2019-cu il tarixində 1504549901 (VÖEN) dövlət qeydiyyat nömrəsi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsinin rəfindən dövlət qeydiyyatına alınmış və nizamnaməsi təsdiq olunmuşdur.

Cəmiyyətə İqtisadiyyat Nazirliyi yanında DVX-nin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsindən 18.11.2025-ci il tarixdə Dövlət Reyestrindən Çıxarış almışdır. Çıxarışın nömrəsi 3-21-2-2-1/2-87998/2025-dır. Cəmiyyətin 18.11.2025-ci il tarixinə nizamnamə kapitalının miqdarı (ödənilmiş) 205000.00 (iki yüz beş min) manat olmuşdur. Təsisçilər və Nizamnamə kapitalında mayalarının miqdar bölgüsü aşağıdakı kimi olmuşdur: Sima Şirin qızı İsmayılova -100 faizdir.

“ALPA” ASC öz Nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər.

Hesabat dövrü ərzində Cəmiyyətin əsas fəaliyyəti təmizlik xidmətlərinin göstərilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Müəssisənin 31 dekabr 2024-cü il və 31 dekabr 2025-cü il tarixə işçilərinin sayı müvafiq olaraq 9 və 19 nəfər olmuşdur.

Menecment və nəzarət Cəmiyyətin direktoru Arif Xəlil oğlu İsmayılov tərəfindən aparılır.

1.2. Cəmiyyətin hüquqi ünvanı

“ALPA” ASC-nin hüquqi ünvanı: Azərbaycan Respublikası, AZ-1033, Bakı şəhəri, Nərimanov rayonu, Tərzən Hacı Məmmədov küçəsi, ev 8, mənzil 2-dir.

1.3. Əməliyyat valyutası

Hazırkı maliyyə hesabatlarındakı məbləğlər Azərbaycan manatı (AZN) ilə ifadə olunmuşdur.

2. Cəmiyyətin əməliyyat mühiti

Azərbaycan Respublikası inkişaf etməkdə olan bazar iqtisadiyyatına xas olan xüsusiyyətlərə malikdir. Son illər ölkədə güclü iqtisadi artım müşahidə olunmuşdur. Lakin hal-hazırda dünya iqtisadiyyatında mövcud olan qlobal maliyyə böhranı Azərbaycana da öz təsirini göstərməkdədir. Kommersiya sektoruna təsir göstərə biləcək bütün tendensiyaları, eləcə də onların Müəssisənin maliyyə vəziyyətinə təsirini (əgər varsa) qabaqcadan proqnozlaşdırmaq mümkün deyil.

Azərbaycan Respublikasının vergi, sosial sığorta, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərhlərə və tez-tez baş verə bilən dəyişikliklərə məruz qalır. Azərbaycan Respublikasında iqtisadi inkişafın gələcək perspektivləri hökumətin həyata keçirdiyi iqtisadi, maliyyə və pul islahatlarının səmərəliliyindən, eləcə də vergi, sosial sığorta, hüquq, normativ və siyasi sistemin inkişafından xeyli dərəcədə asılıdır.

3. Uçot siyasətinin təqdimatı

Uçot siyasətinin bu maliyyə hesabatlarının tərtib edilməsində istifadə edilən əsas müddəaları aşağıdakı bəndlərdə göstərilmişdir. Əgər başqa açıqlamalarda istinad qeydləri edilməmişdirsə, göstərilən uçot siyasəti müddəaları təqdim edilən bütün hesabat dövrlərində ardıcıl tətbiq edilmişdir.

3.1. Maliyyə hesabatlarının tərtib olunmasının ümumi əsasları

“ALPA” ASC mühasibat uçotunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada aparır. Bu maliyyə hesabatları Azərbaycan Respublikasının mühasibat uçotu haqqında qanunvericilik aktları əsasında hazırlanmış və MHBS-na uyğunlaşdırılmışdır. Bu düzəlişlərə əsas əməliyyatların iqtisadi mahiyyətini əks etdirən yenidən təsnifləşdirmələr, o cümlədən bəzi aktiv və öhdəliklərin yenidən

təsnifləşdirilməsi daxildir. Bu maliyyə hesabatlarında, aktivlər və öhdəliklər faktiki xərclər üzrə qiymətləndirilmişdir.

Maliyyə hesabatlarının MHBS-na uyğun tərtib edilməsi nəzərdə tutur ki, rəhbərlik əsas qiymət göstəricilərini müəyyənləşdirir. Rəhbərlikdən həmçinin tələb edilir ki, müəssisəsinin uçot siyasətinin həyata keçirilməsi sahəsində peşəkar mülahizələri açıqlasın.

3.2.Valyutaların yenidən hesablanması

(a) Funksional valyuta və hesabat valyutası

Funksional valyuta maliyyə hesabatlarında maddələrin ölçülməsi üçün istifadə olunur. Bu Şirkətin yerli valyutası olan Azərbaycan manatıdır (AZN).

(b) Əməliyyatlar və qalıqlar

Xarici valyuta ilə aparılan əməliyyatlar onların aparılma tarixinə valyuta məzənnəsinə uyğun olaraq funksional valyutada əks etdirilir. Məzənnə fərqləri funksional valyutalardan fərqli valyutalarda aparılan əməliyyatlar və sövdələşmələr üzrə yaranır və hər bir valyutanın müəyyən sayda vahidlərinin müxtəlif məzənnə kursunda digər valyutaya çevrilməsi nəticəsində yaranan fərq kimi müəyyən edilir. Xarici valyutada aparılan əməliyyatlar üzrə yaranan mənfəət və zərərlər, həmçinin xarici valyutada ifadə edilən monetar aktivlərin və öhdəliklərin hesabat dövrünün sonuna məzənnə kursu üzrə yenidən hesablanmasından yaranan mənfəət və zərərlər, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir. Bu cür əməliyyatlardan yaranan məzənnə fərqləri müvəqqəti olaraq pul vəsaitlərinin və netto-investisiyaların hedcinqləşdirilməsi (aktivlər və öhdəliklərin dəyərinin dəyişməsindən yaranan itkilərdən sığortalanmaq üçün həyata keçirilən əməliyyatlar) kapital hesabına aid edilmişdirsə, məzənnə fərqləri mənfəət və zərərlər haqqında hesabatda əks etdirilmir.

Monetar maddələr mövcud valyuta vahidləri və valyuta vahidlərinin sabit və ya müəyyən olunan sayında əldə edilən və ya ödənilən aktivlər və öhdəliklərdir. Monetar maddələrin əsas xüsusiyyəti sabit və ya müəyyən olunan sayda valyuta vahidlərinin əldə edilməsi hüququdur. Monetar maddələr nəgd, əldə edilən vəsaitləri, ssudaları, ödənilməli olan məbləğləri, uzunmüddətli borcları, təminatları, işçi müavinətləri öhdəliklərini və təxirə salınmış vergi aktivləri və öhdəliklərini daxil edir.

Qeyri-monetar maddələrə səhmlər, ehtiyatlar, əvvəlcədən ödənilmiş gələcək dövrün xərcləri, əmlak, torpaq, tikili və avadanlıqlar və qeyri-maddi aktivlər daxil edilir.

Xarici valyuta məzənnələri-Cəmiyyət maliyyə hesabatlarının tərtib olunması üçün aşağıdakı valyuta məzənnələrindən istifadə etmişdir.

Valyutanın adı	31 dekabr 2025-ci il tarixinə	31 dekabr 2024-cü il tarixinə
1 ABŞ dolları	1,7000 AZN	1,7000 AZN
1 AVRO	2,0022 AZN	1,7724 AZN
100 Rusiya rublu	2.1715 AZN	0.016318 AZN

3.3.Binalar və avadanlıqlar (Əsas vəsaitlər)

Əsas vəsaitlər elə maddi aktivlərdir ki:

(a) Mal və xidmətlərin istehsalı və təchizatında istismar edilir, gələcəkdə icarəyə verilmək və ya inzibati məqsədlər üçün istifadə edilir;

(b) Bir dövrdən artıq dövr ərzində istifadə edilməsi gözlənilir.

Torpaq və binalara əsasən inzibati bina və ofis sahələri daxildir. Hesabat dövrünün sonuna torpaq və binalar bazar qiymətlərinə müvafiq surətdə ədalətli dəyər üzrə yenidən qiymətləndirilməmişdir.

Ədalətli dəyər-yaxşı məlumatlandırılmış, razılığa gəlmiş və bir-birindən asılı olmayan tərəflər arasında ticari sövdələşmələrdə aktivin mübadilə edildiyi dəyərdir. Binalar üzrə ədalətli dəyər müstəqil kənar qiymətləndirici tərəfindən vaxtaşırı keçirilən (adətən üç ildən bir dəfədən az olmayaraq) qiymətləndirmə ilə müəyyənləşdirilir (amortizasiya ayırmaları çıxılmaqla). Yenidənqiymətləndirmə tarixinə yığılmış istənilən amortizasiya məbləği aktivin balans dəyərindən silinir və xalis dəyər yenidənqiymətləndirmə dəyərinə hesablanır. Qalan bütün əsas vəsaitlər ilkin dəyərle amortizasiya ayırmaları çıxılmaqla əks etdirilir.

İlkin dəyər bu aktivlərin əldə edilməsi ilə birbaşa əlaqədar olan xərcləri nəzərdə tutur. İlkin dəyərə həmçinin valyuta ilə alınmış əsas vəsaitlərin hedcinqi üzrə kapitala keçirilən pul vəsaitlərinin axını üzrə mənfəət və zərərlər də daxil edilir.

Sonrakı xərclər aktivin balans dəyərinə yalnız o vaxt əlavə edilir və ya ayrıca aktiv kimi qəbul edilir ki, bu aktivlərlə əlaqədar olan gələcək iqtisadi səmərələr Şirkətə keçsin və düzgün qiymətləndirilə bilsin. Qalan bütün cari təmir və istismar xərcləri o dövrün mənfəət və zərərlər haqqında hesabatında əks etdirilir ki, həmin dövrdə bu xərclər çəkilmişdir.

Torpaq və binaların yenidənqiymətləndirilməsi üzrə balans dəyərinin artması kapitalın tərkibində sair ehtiyatlar (rezervlər) hesabına aid edilir. Balans dəyərinin həmin aktiv üzrə əvvəlki yenidənqiymətləndirmə artımı həddləri daxilində azalması birbaşa kapitalın tərkibində ədalətli dəyər üzrə ehtiyatlar (rezervlər) hesabına aid edilir; balans dəyərinin qalan bütün azalmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

Hər il aktivin yenidənqiymətləndirilmiş balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları (amortizasiya ayırmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir) və aktivin ilkin balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları arasındakı fərq, ədalətli dəyər üzrə ehtiyat (rezerv) hesabından “Bölüşdürülməmiş mənfəət” hesabına keçirilir.

3.4. Amortizasiya

Torpaq üzrə amortizasiya ayırmaları hesablanmır.

Digər əsas vəsaitlər üzrə amortizasiya azalan qalıq dəyəri metoduna, yəni əsas vəsaitlərin faydalı istismar müddəti ərzində aşağıdakı illik amortizasiya dərəcələrini tətbiq etməklə, aktivlərin qalıq dəyərinə və ya yenidənqiymətləndirilmiş dəyərinə vurmaqla həyata keçirilir. Faydalı istismar müddəti və ya illik amortizasiya dərəcələri aşağıdakı qaydada müəyyən edilir:

- binalar, tikintilər və qurğular - 7 %-dək;
- maşınlar və avadanlıq – 20%-dək;
- yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə – 25 %-dək k;
- nəqliyyat vasitələri - 25 %-dək;
- geoloji-kəş-at iş-nə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər-25%-dək
- qeyri-maddi aktivlər - istifadə müddəti məlum olmayanlar üçün 10 %-dək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə;
- digər əsas vəsaitlər - 20 %-dək;

Aktivlərin ləğv edilmə dəyərinə və onların faydalı istismar müddətinə vaxtaşırı yenidən baxılır və zərurət olduqda, hər bir hesabat dövrünə təshih edilir.

Əsas vəsaitlərin xaric olmasından mənfəət və zərərlər bu əsas vəsaitlərin satışı ilə onların balans dəyərinin müqayisə edilməsi yolu ilə müəyyən edilir. Xaric olmalardan mənfəət və zərərlər mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

3.5. Qeyri-maddi aktivlər

Qeyri-maddi aktivlər ilkin dəyərlə, yığılmış amortizasiya və hər hansı qiymətdəndüşmə üzrə zərər çıxılmaqla uçota alınır. Faydalı istifadə müddəti qeyri-müəyyən olan qeyri maddi aktivlər istisna olmaqla bütün digər qeyri-maddi aktivlərin amortizasiyası faydalı istifadə müddətləri üzrə düz xətt metodundan istifadə etməklə Mənfəət və Zərər haqqında Hesabatda əks olunur. Kapitallaşdırılmış qeyri-maddi aktivlər üzrə sonrakı məsrəflər yalnız aid olduğu xüsusi aktivdə əks olunan gələcək iqtisadi səmərəni artırarsa kapitallaşdırılır. Cəmiyyətin bütün qeyri-maddi aktivləri müəyyən faydalı xidmət müddətinə malik olmaqla əsasən İso standartları (EN 15088, ASTM B 209) və ölçmə vasitələrinin və sınaq avadanlıqlarının kalibrlənməsindən ibarətdir. Lisenziyalar hər hansı bir fəaliyyət növünə dövlət orqanları tərəfindən verilən xüsusi icazələr təşkil edir və verildiyi faydalı xidmət müddəti ərzində bərabər çıxılmalar metoduna əsasən amortizasiya olunur.

3.6. Aktivlərin qiymətdən düşməsi

Faydalı istismar müddəti müəyyən edilə bilinməyən aktivlər amortizasiya olunmur və hər il qiymətdən düşmə məqsədləri üçün testləşdirmə aparılır. Amortizasiya olunan aktivlər, əgər hər hansı bir hadisə və ya şəraitin dəyişməsi balans dəyərinin bu aktivlərin əvəzinin ödənilmə dəyərinin olmamasını göstərsə, hər dəfə qiymətdən düşmə məqsədləri üçün qiymətləndirilir. Qiymətdən düşmə zərəri aktivin balans dəyərinin onun əvəzinin ödənilmə dəyərindən artıq olan məbləğində tanınır. Əvəzinin ödənilməsi dəyəri aşağıdakı iki meyarlardan daha böyük olan məbləğlərdən biridir:

- (a) Aktivlərin satışı üzrə xərclər çıxılmaqla ədalətli dəyər;
- (b) İstifadə edilmə dəyəri.

Aktivlərin qiymətdən düşməsi məqsədləri üçün aktivlər pul axınlarını eyniləşdirən qruplaşdırma qaydasında ən kiçik qruplara bölünürlər.

3.7. İnvestisiyalar

Müəssisə özünün investisiyalarını aşağıdakı şəkildə təsnifləşdirir:

- Ədalətli dəyərin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri;
- Borc vəsaitləri və debitor borcları,
- İnvestisiyalar;
- Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri.

Təsnifləşdirmə investisiyaların hansı məqsədlə alınmasından asılıdır. Rəhbərlik investisiyaların təsnifləşdirilməsini onların ilkin tanınması zamanı müəyyən edir və hər bir hesabat tarixinə onları yenidən nəzərdən keçirir.

- (a) Ədalətli dəyərin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri

Bu kateqoriya iki alt kateqoriyaya bölünür: ticarət üçün nəzərdə tutulmuş maliyyə aktivləri və ilkin tanınmış ədalətli dəyərin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri. Maliyyə aktivləri bu kateqoriyaya o zaman aid edilir ki, onlar yaxın gələcəkdə satış üçün nəzərdə tutulmuşdur və onlar rəhbərlik tərəfindən belə ifadə edilmişdir. Törəmə maliyyə alətləri də həmçinin satış üçün nəzərdə tutulmuş hesab edilirlər ki, onlar hedcinqləşdirmə alətləri deyildirlər. Əgər bu aktivlər satış üçün nəzərdə tutulmuşlarsa və ya onların satılması balans hesabatı tarixindən bir ildən artıq olmayan müddətdə nəzərdə tutulmuşdursa, bu kateqoriyanın aktivləri qısamüddətli aktivlər kimi təsnifləşdirilirlər.

- (b) Borc vəsaitləri və debitor borcları

Borc vəsaitləri və debitor borcları təsbit edilmiş və ya müəyyən edilə bilən ödəmə müddəti olan və aktiv bazarda qiyməti təyin edilməyən (kotirovka olunmayan) qeyri-törəmə maliyyə aktivləridir. Onlar o vaxt yaranırlar ki, Müəssisə debitor borclarının satılması niyyəti olmadan pul vəsaitlərini, malları və xidmətləri birbaşa debitora təqdim edir. Belə borc vəsaitləri və debitor borcları dövriyyə aktivləri kimi təsnifləşdirilirlər və qısamüddətli aktivlərə aid edilirlər (əgər ödəmə müddəti mühasibat balansının tərtib edilmə tarixindən bir ilədək müddətdən artıq deyildirsə). Borc vəsaitləri və debitor borcları mühasibat balansında “Debitor borcları” maddəsinin tərkibində əks etdirilmişlər.

- (c) Ödəmə müddətinə qədər saxlanılmış (dayandırılmış) investisiyalar

Ödəmə müddətinə qədər saxlanılmış (dayandırılmış) investisiyalar təsbit edilmiş ödəmə müddəti olan elə qeyri-törəmə maliyyə aktivləridir ki, onlarla münasibətdə ödəniş müddətinin çatmasına qədər Şirkətin onları saxlamağa qəti niyyəti və imkanı vardır. Hesabat dövründə Şirkətin bu kateqoriya üzrə heç bir investisiyası olmamışdır.

- (d) Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri

Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri bu kateqoriyada nəzərdə tutulmamış və ya digər kateqoriyalarda təsnifləşdirilməmiş qeyri-törəmə maliyyə alətləridir. Əgər rəhbərliyin bu aktivləri mühasibat balansının tərtib edilmə tarixindən bir ilədək müddətə satmaq niyyəti yoxdursa, onlar qeyri-dövriyyə aktivlərinə aid edilirlər və uzunmüddətli aktivlərin tərkibində əks etdirilirlər.

3.8.Ehtiyatlar

Ehtiyatlar faktiki maya dəyəri ilə əks etdirilir. Ehtiyatların maya dəyəri birinci satınalmaların qiyməti üzrə (FIFO metodu) hesablanır. Maya dəyərinə material xərcləri, istehsal işçilərinin əmək haqqı xərcləri, sair birbaşa xərclər, həmçinin inzibati xərclərin müvafiq hissəsi daxil edilir. Ehtiyatların dəyərinə, bu xammal və material ehtiyatlarının əldə edilməsi ilə bağlı olan və müvafiq pul axınının hədcinqləşdirilməsi alətləri üzrə mənfəət və zərərlər hesabından keçirilmiş zərərlər daxil edilir.

3.9.Alıcılar və sifarişçilərin debitor borcları

Alıcılar və sifarişçilərlə hesablaşmalar ilkin olaraq ədalətli dəyər üzrə əks etdirilir. Sonradan isə qiymətdən düşmə ehtiyatlarının (rezervlərinin) yaradılması metodu ilə amortizasiya olunmuş dəyər ilə uçota alınır. Alıcılar və sifarişçilərin debitor borcları üzrə qiymətdən düşmə ehtiyatları (rezervləri) o halda yaradılır ki, elə obyektiv sübutlar mövcuddur ki, Müəssisə tərəfindən ilkin maliyyələşmə nəticəsində yaranmış bütün debitor borclarının yığılması mümkün deyildir və ya bütün debitor borclarının ödənilməsi mümkünsüzdür. Ehtiyatların (rezervlərin) məbləği aktivin balans dəyəri ilə pul vəsaitləri axınının effektiv faiz dərəcəsi nəzərə alınan fərz edilən diskontlaşdırılmış dəyər arasındakı fərkdir. Ehtiyatların (rezervlərin) yaradılması və ya dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

3.10.Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentləri asanlıqla müəyyən nağd pul məbləğinə çevrilə bilən və dəyəri cuzi dəyişikliklərə məruz qalan maddələrdir. Pul vəsaitləri və onların ekvivalentləri maddəsində kassada olan nağd pul vəsaitləri, yolda olan pul köçürmələri, bank hesablaşma hesabları, digər tələbli bank hesabları, pul vəsaitlərinin ekvivalentləri, bank overdraftları və ödənilmə müddəti üç aydan artıq olmayan digər yüksək likvidli investisiyalar əks etdirilir. Mühasibat balansında bank overdraftları qısamüddətli öhdəliklərin tərkibində qısamüddətli faiz xərcləri yaradan öhdəliklər maddəsi üzrə əks etdirilir.

3.11.Təsisçi kapital

Təsisçi payı kapital kimi təsnifləşdirilir.

3.12.Kreditlər və borclar

Kreditlər və borclar ilkin olaraq sövdələşmənin aparılmasına çəkilən xərclər çıxılmaqla, ədalətli dəyər üzrə tanınır.

Konvertasiya olunan istiqrazların öhdəliklərə aid olan hissəsinin ədalətli dəyəri konvertasiya olunmayan istiqazlara ekvivalent bazar faiz dərəcəsi tətbiq edilməklə müəyyən olunur. Bu məbləğ konvertasiyada ləğv olunma müddətinə və istiqrazların ödənmə müddətinin çatması müddətinə qədər amortizasiya olunan öhdəliyin dəyəri kimi əks etdirilir. Alınmış qalan vəsaitlər konvertasiyaya opsiya kimi mənfəət vergisi effekti çıxılmaqla kapitala əlavə edilir.

Kreditlər və borclar, Müəssisə tərəfindən bu öhdəliklərin ödənilmə müddətinin mühasibat balansının tərtib edilmə müddətində ən azı bir ildən artıq olan müddətə ödəniləcəyi barədə şərtsiz hüququ olması halları istisna olmaqla, qısamüddətli öhdəliklər kimi təsnifləşdirilir.

3.13.Mənfəət vergisi

Mənfəət vergisi hazırkı maliyyə hesabatlarında balans tarixinə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq hesablanmışdır. Mənfəət vergisi xərci cari və təxirə salınmış mənfəət vergisindən ibarət olub, mənfəət və zərər hesabatında qeydə alınır. Lakin, həmin və ya başqa dövrdə bilavasitə kapital hesablarında qeydə alınan əməliyyatlara aid olan vergilər bilavasitə kapital hesablarında qeydə alınır.

Cari mənfəət vergisi, cari və ya əvvəlki dövrlər üzrə vergiyə cəlb edilən və ya zərər ilə əlaqədar vergi orqanlarına ödəniləcək və ya onlardan geri alınacaq (əvəzləşdiriləcək) məbləği təşkil edir. Vergiyə cəlb edilən mənfəət və ya zərər, maliyyə hesabatlarının müvafiq vergi bəyannamələrinin təqdim edilməsindən əvvəl təsdiqləndiyi halda təxmini göstəricilərə əsasən hesablanır. Mənfəət vergisindən başqa digər vergilər inzibati və digər əməliyyat xərcləri kimi qeydə alınır.

Təxirə salınmış mənfəət vergisi üzrə ehtiyat (rezerv) öhdəliklər metodu istifadə edilməklə tam həcmdə yaradılır. Təxirə salınmış mənfəət vergisi, aktivlərin və öhdəliklərin vergitutma bazası ilə onların maliyyə hesabatlarında əks etdirilmiş balans dəyəri arasında meydana çıxan bütün zaman fərqləri üzrə müəyyən

edilir. Lakin, təxirə salınmış mənfəət vergisi, aktivlərin və ya öhdəliklərin ilkin tanınması zamanı meydana çıxırsa, o halda təxirə salınmış mənfəət vergisi uçotda əks etdirilmir (əgər, sövdələşmənin həyata keçirildiyi anda nə mühasibat mənfəətinə, nə də vergiyə cəlb edilən mənfəətə təsir etməyən biznesin birləşdirilməsi ilə əlaqədar deyildirsə). Təxirə salınmış mənfəət vergisi mühasibat balansının tərtib edilmə tarixinə qüvvədə olan Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş vergi dərəcələrinə müvafiq olaraq hesablanır.

Təxirə salınmış vergi aktivləri o zaman tanınır ki, gələcəkdə zaman fərqləri məbləğində azaldıla biləcək vergiyə cəlb ediləsi mənfəət əldə edilməsi ehtimalı vardır.

3.14. Qarşıdakı xərclər və ödənişlər üzrə ehtiyatlar (rezervlər)

Ətraf mühitin bərpa olunmasına, restrukturizasiyaya və məhkəmə çəkişmələrinə ehtiyatlar (rezervlər) o zaman yaradılır ki:

- Müəssisə keçmiş dövrlərdə baş vermiş hadisələr nəticəsində hər hansı hüquqi öhdəliklər daşıyır və ya könüllü surətdə öz üzərinə ənənəvi öhdəliklər qəbul etmişdir;
- Ehtimallar vardır ki, bu öhdəliklərin səhmana salınması üçün pul vəsaitlərinin axını labüddür;
- Bu öhdəliklərin məbləği etibarlı surətdə hesablana bilir.

Restrukturizasiya xərcləri üzrə ehtiyatlara icarə müqavilələrinin vaxtından əvvəl ləğv edilməsinə görə cərimə sanksiyaları və işçilərə ödənilən işdən çıxma müavinətləri daxildir. Gələcək dövrlərin əməliyyat zərərləri üzrə ehtiyatlar yaradılır.

3.15. Gəlirin tanınması

Gəlir satılmış mal, iş və xidmətlərin ədalətli dəyəri ilə (əlavə dəyər vergisi çıxılmaqla) tanınır. Satışdan gəlir aşağıdakı qaydada tanınır:

Xidmətlərin göstərilməsindən gəlirlər

Xidmətlərin göstərilməsindən gəlirlər o hesabat dövrünə aid edilir ki, bu xidmətlər göstərilmişdir və xidmət göstərilməsi üzrə konkret sövdələşmənin tələbləri başa çatdırılmışdır. Konkret sövdələşmənin tələblərinin başa çatdırılması dərəcəsi faktiki göstərilmiş xidmətlərin həcmnin sövdələşmə üzrə göstəriləcək xidmətlərin ümumi həcmindəki payı kimi qiymətləndirilir.

(b) Faiz gəlirləri-faiz gəlirləri faktiki əldə edildiyi dövrdə gəlir kimi tanınır.

(c) Dividend gəlirləri-dividend gəlirləri o zaman tanınır ki, səhmdarların mənfəət əldə etmək hüququ müəyyən olunmuşdur.

3.16. İcarə

Mülkiyyət hüququndan irəli gələn risklərin və səmərələrin əhəmiyyətli hissəsinin icarəyə verəndə qalması hallarındakı icarə, əməliyyat icarəsi kimi təsnifləşdirilir. Əməliyyat icarəsi müqaviləsi üzrə ödənişlər bütün icarə müddəti üzrə bərabər hissələrə bölünməklə, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

4. Maliyyə risklərinin idarə edilməsi

4.1. Maliyyə risklərinin faktorları

Cəmiyyətin fəaliyyəti bir sıra maliyyə risklərinə meyillidir: bazar riski (valyuta riskləri, faiz dərəcələrinin dəyişməsinin ədalətli dəyərə təsir riski və qiymət riski daxil olmaqla); kredit riski; likvidlik riski və faiz dərəcələrinin dəyişməsinin pul vəsaitləri axınına təsiri riski. Müəssisənin risklərin idarə olunması üzrə proqramı, maliyyə risklərinin qabaqcadan müəyyən edilə bilinməməsi amilinə cəmləşdirilmişdir (fokusuna yığılmışdır) və Müəssisənin fəaliyyətinin maliyyə nəticələrinə potensial əlverişsiz təsirinə minimallaşdırılmasına yönəldilmişdir. Müəssisə müəyyən risklərin hedcinqləşdirilməsi üçün törəmə maliyyə alətlərindən istifadə edir.

(a) Bazar riski

(i) Valyuta riski

Müəssisə beynəlxalq iqtisadi əlaqələrə malikdir və ona görə də, xarici valyuta kurslarının (əsasən, ABŞ dolları, avro, Rus rublu və s.) dəyişməsindən valyuta risklərinə meyillidir. Gələcək kommersiya

sövdələşmələri, tanınmış aktivlər və öhdəliklər, həmçinin xarici şirkətlərə netto-investisiyalara münasibətdə mübadilə kurslarının dəyişməsi riski mövcuddur.

(ii) Qiymət riski

Müəssisə göstərdiyi xidmətlər üzrə qiymət riskinə mübtəla deyildir. Analoji xidmətlər bazarında faktiki rəqabətin olmaması buna əsas verir.

(b) Kredit riski

Müəssisə əhəmiyyətli kredit risklərinə mübtəla deyildir. Törəmə alətlərlə sövdələşmələr və pul əməliyyatları yalnız yüksək ödəmə qabiliyyəti olan maliyyə institutları ilə aparılır. Şirkət tərəfindən heç bir istisnaya yol vermədən bütün maliyyə institutları üçün kredit riskini məhdudlaşdıran prosedurlar işlənmişdir.

(c) Likvidlik riski

Likvidlik riskinin ehtiyatlıqla idarə edilməsi pul vəsaitləri və dövriyyədə olan qiymətli kağızların kifayət qədər həcmnin saxlanması, açılmış kredit xəttləri vasitəsilə adekvat maliyyələşmə imkanlarını və ortaya çıxma biləcək disbalans hallarında operativ idarəetmə imkanlarını nəzərdə tutur.

(d) Faiz dərəcəsinin dəyişməsinin pul vəsaitləri axınına və ədalətli dəyərə təsiri riski

Müəssisə faiz gəliri gətirən əhəmiyyətli məbləğdə aktivlərə malik olduğundan, mənfəət və pul vəsaitlərinin əməliyyat axınları, əsasən bazar faiz dərəcələrinin dəyişməsindən asılıdır.

4.2. Törəmə maliyyə alətləri və hedcinq əməliyyatları

Törəmə maliyyə alətləri müvafiq sövdələşmələrin (kontraktların) bağlanma tarixinə ilkin balans dəyəri ilə uçota alınır: sonradan ədalətli dəyərə yenidən qiymətləndirmə tələb edilir. Bu qaydada müəyyən edilmiş gəlirlər və zərərlər maliyyə alətlərinin hedcinq aləti kimi təsnifləşdirilməsindən asılıdır.

Ədalətli dəyərin hedcinqləşdirilməsi-

Müəssisə tərəfindən pul vəsaitləri axınının hedcinqləşdirilməsi aləti kimi təsnifləşdirilən törəmə alətlərin ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda hedcinqləşmə riskinə aid olan hedcinqləşdirilən maliyyə aktivləri və öhdəliklərinin ədalətli dəyərinin dəyişməsi ilə birlikdə əks etdirilir.

Pul vəsaitləri axınının hedcinqləşdirilməsi

Müəssisə tərəfindən pul vəsaitləri axınının hedcinqləşdirilməsi aləti kimi təsnifləşdirilən törəmə alətlərin ədalətli dəyərinin dəyişməsinin effektiv hissəsi kapitalın tərkibində tanınır (bu dəyişmənin effektiv olmayan hissəsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir).

Xüsusi hedcinqləşdirmə əməliyyatı uçotu tətbiq edilməyən törəmə alətlər

Bir sıra maliyyə alətləri xüsusi hedcinqləşdirmə əməliyyatı uçotu qaydalarına aid edilmir. Hedcinqləşdirmə əməliyyatları tətbiq edilməyən maliyyə alətlərinin ədalətli dəyərinin dəyişməsi birbaşa mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

5. Uçot siyasətinin tətbiqi zamanı əhəmiyyətli mühasibat təxminləri və fərziyyələri

Müəssisə növbəti maliyyə ili ərzində hesabatlarda əks etdirilən aktiv və öhdəliklərin məbləğinə təsir göstərən təxminlər və fərziyyələr irəli sürür. Həmin təxminlər və fərziyyələr müntəzəm olaraq rəhbərliyin təcrübəsinə və digər amillərə, həmçinin rəhbərliyin fikrincə mövcud şəraitə uyğun olaraq əsaslandırılmış gələcək hadisələr üzrə təxminlərə əsasən təhlil edir. Uçot siyasətinin tətbiqi zamanı rəhbərlik həmçinin peşəkar mülahizələr və fərziyyələr irəli sürür. Maliyyə hesabatlarında əks etdirilən məbləğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyərində əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan təxminlərə aşağıdakılar daxildir:

5.1. Müştəri debitor borclarının dəyərsizləşməsi üzrə zərərlər

Gələcək pul vəsaitləri hərəkətinin məbləğini və müddətini təxmin edərkən istifadə edilən metodologiya və mülahizələr, təxmini və həqiqi zərərlər arasındakı hər hansı fərqi azaltmaq məqsədilə müntəzəm olaraq nəzərdən keçirilir.

5.2. Binaların yenidən qiymətləndirilməsi

Cəmiyyətin balansında bina olmamışdır və bu səbəbdən yenidən qiymətləndirilmə aparılmamışdır.

5.3. Vergi qanunvericiliyi

Azərbaycan Respublikasının vergi, sosial sığorta, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərtlərə məruz qalır.

6. Əsas vəsaitlər	Binalar	Maşın və avadanlıq	Nəqliyyat vasitələri	Digər əsas vəsaitlər	Baş çatdırılmamış tikinti	Cəmi
01.01.2024-cü il tarixinə ilkin dəyər	0,00	0,00	13.859,78	0,00	0,00	13.859,78
Yığılmış amortizasiya	0,00	0,00	5.665,12	0,00	0,00	5.665,12
01.01.2024-cü il tarixinə balans dəyəri	0,00	0,00	8.194,66	0,00	0,00	8.194,66
Daxilolmalar	0,00	0,00	55.440,63	0,00	0,00	55.440,63
Xaric olmalar	0,00	0,00	8.321,94	0,00	0,00	8.321,94
Amortizasiya ayırmaları	0,00	0,00	790,95	0,00	0,00	790,95
Xaric olmalar üzrə yığılmış amortizasiya	0,00	0,00	0,00	0,00	0,00	0,00
31.12.2024-cü il tarixinə balans dəyəri	0,00	0,00	54.522,40	0,00	0,00	54.522,40
31.12.2024-cü il tarixinə ilkin dəyər	0,00	0,00	60.978,47	0,00	0,00	60.978,47
Yığılmış amortizasiya	0,00	0,00	6.456,07	0,00	0,00	6.456,07
31.12.2024-ci il tarixinə balans dəyəri	0,00	0,00	54.522,40	0,00	0,00	54.522,40
01.01.2025-ci il tarixinə ilkin dəyər	0,00	0,00	60.978,47	0,00	0,00	60.978,47
Yığılmış amortizasiya	0,00	0,00	6.456,07	0,00	0,00	6.456,07
01.01.2025-ci il tarixinə balans dəyəri	0,00	0,00	54.522,40	0,00	0,00	54.522,40
Daxilolmalar	0,00	0,00	185.296,40	0,00	0,00	185.296,40
Xaric olmalar	0,00	0,00	0,00	0,00	0,00	0,00
Amortizasiya ayırmaları	0,00	0,00	89.932,05	0,00	0,00	89.932,05
Xaric olmalar üzrə yığılmış amortizasiya	0,00	0,00	0,00	0,00	0,00	0,00
31.12.2025-ci il tarixinə balans dəyəri	0,00	0,00	149.886,75	0,00	0,00	149.886,75
31.12.2025-ci il tarixinə ilkin dəyər	0,00	0,00	246.274,87	0,00	0,00	246.274,87
Yığılmış amortizasiya	0,00	0,00	96.388,12	0,00	0,00	96.388,12
31.12.2025-ci il tarixinə balans dəyəri	0,00	0,00	149.886,75	0,00	0,00	149.886,75

7. Qeyri-maddi aktivlər	Program təminatı və digər qeyri aktivlər	Lisensiyalar
01 yanvar 2024-cü il tarixinə ilkin dəyəri	0,00	0,00
Yığılmış amortizasiya	0,00	0,00
01 yanvar 2024-cü il tarixinə qalıq dəyəri	0,00	0,00
Daxilolmalar	0,00	0,00
Xaric olmalar	0,00	0,00
Amortizasiya ayırmaları	0,00	0,00
31 dekabr 2024-cü il tarixinə ilkin dəyəri	0,00	0,00
Yığılmış amortizasiya	0,00	0,00
31 dekabr 2024-cü il tarixinə qalıq dəyəri	0,00	0,00
01 yanvar 2025-ci il tarixinə ilkin dəyəri	0,00	0,00
Yığılmış amortizasiya	0,00	0,00
01 yanvar 2025-ci il tarixinə qalıq dəyəri	0,00	0,00
Daxilolmalar	0,00	0,00
Xaric olmalar	0,00	0,00
Amortizasiya ayırmaları	0,00	0,00
Yığılmış amortizasiya	0,00	0,00
01 yanvar 2025-ci il tarixinə ilkin dəyəri	0,00	0,00
Yığılmış amortizasiya	0,00	0,00
31 dekabr 2025-ci il tarixinə qalıq dəyəri	0,00	0,00

8. Ehtiyatlar	2025	2024
Hazır məhsul	0,00	0,00
Mallar	0,00	0,00
Bitməmiş istehsal	0,00	0,00
Sair ehtiyatlar	1.540,00	1.540,00
Cəmi	1.540,00	1.540,00
9. Debitor borcları	2025	2024
Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları	519.329,03	1.080,00
Digər qısamüddətli debitor borcları	5.042,48	1.599,45
Cəmi:	524.371,51	2.679,45
10. Pul vəsaitləri və onların ekvivalentləri	2025	2024
Kassada olan nağd pul vəsaitləri	0,00	0,00
ƏDV depozit hesabında pul vəsaiti	0,00	0,00
Bank hesablarında pul vəsaitləri	143.968,16	59.285,84
· Milli valyutada bank hesabları	143.968,16	59.285,84
· Xarici valyutalarda bank hesabları	0,00	0,00
Cəmi	143.968,16	59.285,84
11.Qısamüddətli maliyyə aktivləri	2025	2024
Sair qısamüddətli maliyyə aktivləri	0,00	0,00
Gələcək dövrün xərcləri	0,00	0,00
Cəmi	0,00	0,00
12.Qısamüddətli aktivlər	2025	2024
Sair qısamüddətli aktivlər	0,00	2.479,05
Cəmi	0,00	2.479,05
13.Uzunüddətli faiz xərcləri yaradan öhdəliklər	2025	2024
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər	0,00	0,00
Cəmi	0,00	0,00
14. Cəmi kapital	2025	2024
Nizamnamə kapitalı	205.000,00	5.000,00
Hesabat dövrünün xalis mənfəəti	4.626,90	95.807,12
Kapital ehtiyatları	0,00	0,00
Cəmi	209.626,90	100.807,12
15. Vergi və digər məcburi ödənişlər üzrə öhdəliklər	2025	2024
Vergilər və məcburi ödənişlər üzrə öhdəlikləri	33.937,94	0,00
Cəmi:	33.937,94	0,00
16.Qısamüddətli kreditor borcları	2025	2024
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər	0,00	0,00
Malgöndərən və pod-ılara qısamüddətli kreditor borcları	578.680,63	13.139,75
Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar	0,00	0,00
Cəmi	578.680,63	13.139,75
17.Qısamüddətli öhdəliklər	2025	2024
Gələcək dövrün gəlirləri	0,00	0,00
Sair qısamüddətli öhdəliklər	0,00	4.080,82
Cəmi	0,00	4.080,82

18. Malları təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi	2025	2024
Əsas fəaliyyət üzrə gəlirlər	195.180,30	198.000,00
Amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir	0,00	790,95
Ümumi gəlirdən çıxmalar	175,60	58,33
Ümumi gəlirlər	195.004,70	198.732,62
19. Satışın maya dəyərinin elementləri	2025	2024
Əmək haqqı xərcləri	122.087,12	66.718,51
Sosial sığorta üzrə ayırmalar	23.496,35	11.307,37
İcarə xərcləri	3.397,00	2.631,00
Rabitə xərclər	1.500,25	818,81
Bank xidmətləri üzrə xərcləri	16.059,07	951,83
Sair xərclər	20.471,69	1.506,03
Borca görə faizlər və onunla bağlı olan xərclər	412,91	0,00
Amortizasiya xərcləri	0,00	9.112,29
Ezamiyyə xərcləri	0,00	3.502,81
Nəqliyyat xərcləri	0,00	0,00
Sığorta xərcləri	774,63	1.334,37
Digər xərclər	1.022,05	0,00
CƏMI XƏRCLƏR	189.221,07	97.883,02
20. Ümumi Mənfəət (Zərər)	2025	2024
Ümumi Mənfəət (Zərər)	5.783,63	100.849,60
Mənfəət üzrə azadolmalar və güzəştlər	0,00	75.637,20
21. Mənfəət vergisi	2025	2024
Mənfəət vergisi xərci aşağıdakı komp-dən ibarətdir:	5.783,63	25.212,40
Cari mənfəət vergisi xərci	1.156,73	5.042,48
Xarici ölkələrdə ödənilmiş və nəzərə alınan mənfəət vergisinin məbləği	0,00	0,00
Ödənilməli mənfəət vergisinin məbləği	1.156,73	5.042,48
Hesabat dövründə xalis mənfəət (zərər)	4.626,90	95.807,12

MHBS və Azərbaycan Respublikasının vergi qanunvericiliyi arasındakı fərqlər nəticəsində maliyyə hesabatlarının hazırlanması və mənfəət vergisinin hesablanması çərçivəsində aktiv və passivlərin balans dəyəri arasında müvəqqəti zaman fərqləri əmələ gəlir. Bu müvəqqəti zaman fərqləri üzrə dövriyyələrin vergi təsiri cari ilin sonuna mövcud olmuş mənfəət vergisi dərəcəsinə 20% (2024-cü ildə-20%) qeydə alınır. Hazırkı maliyyə hesabatlarında təxirə salınmış vergi aktivləri və ya öhdəlikləri hesablanmamış və nəzərə alınmamışdır. Müəssisə 2025-ci ili mənfəətlə başa vurmuşdur.

22. Əlaqəli tərəflərlə əməliyyatlar-Hazırkı maliyyə hesabatlarının hazırlanması məqsədləri üçün tərəflər o zaman əlaqəli hesab olunur ki, tərəflərdən biri digərinə nəzarət edə bilsin, onunla eyni qrupun nəzarəti altında olsun və ya maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı məsələlər üzrə qərar qəbul edərkən ona təsir göstərə bilsin. Əlaqəli tərəflər arasındakı münasibətləri nəzərə alarkən həmin münasibətlərin hüquqi formasına deyil, iqtisadi məzmununa diqqət yetirilir.

23. Risklərin idarə edilməsi-Müəssisə daxilində risklərin idarə edilməsi funksiyası maliyyə riskləri (kredit riski, bazar riski, coğrafi risklər, valyuta riski, likvidlik riski və faiz dərəcəsi riskləri), əməliyyat və hüquqi risklər ilə əlaqədar həyata keçirir. Maliyyə risklərinin idarə edilməsi funksiyasının əsas məqsədi

risk limitlərinin müəyyən edilməsi və bu limitlərə riayət edilməsidir. Əməliyyat və hüquqi risklərin idarə edilməsində məqsəd, bu risklərin azaldılması üçün nəzərdə tutulan daxili qayda və prosedurlara müvafiq qaydada riayət edilməsini təmin etməkdən ibarətdir.

Kredit riski-Müəssisənin kredit riski konsentrasiyası üçün potensial müzakirə mövzusu olan maliyyə aktivləri pul və debitor borclarından ibarətdir. Müəssisənin pul depozitləri mötəbər maliyyə idarələrində yerləşdirilmişdir.

Bazar riski-Müəssisə bazardakı ümumi və spesifik dəyişikliklərə məruz qalan faiz, valyuta və pay alətləri üzrə açıq mövqələr ilə əlaqədar bazar risklərinə məruz qalır. Bazarda daha əhəmiyyətli dəyişikliklərin baş verdiyi halda müəyyən edilmiş limitdən artıq zərərlərin yaranmasının qarşısı alınır. Qəbul edilmiş normalar ilə uzunmüddətli borcların bazar dəyəri onların daşınan dəyərlərilə dəyişə bilər.

Faiz dərəcəsi riski-Müəssisənin bir çox borcları təyin olunmuş marağı ifadə edir. Bu borclarla əlaqəli marağ xərcləri sığortalanmamışdır. Rəhbərlik inanır ki, marağ normalarının daimi olmamasından irəli gələn bazar qiymətlərinə dəyişikliklər əhəmiyyətli xarakter daşımır.

24. Hesabat tarixindən sonra baş vermiş hadisələr

Hesabat tarixindən sonra maliyyə hesabatlarına əhəmiyyətli təsir edə biləcək hadisələr baş verməmişdir.

Rəhbərlik adından:

Arif Xəlil oğlu İsmayilov
“ALPA” ASC-nin direktoru
15 iyun 2026-cı il
Bakı şəhəri, Azərbaycan Respublikası

“ALPA” ASC-nin Baş mühasibi
15 iyun 2026-cı il
Bakı şəhəri, Azərbaycan Respublikası



Maliyyə vəziyyəti haqqında HESABAT
31 dekabr 2025-ci il tarixinə

VÖEN

Mühasibat uçotu subyektinin adı

Sahə (fəaliyyət növü)

Mülkiyyət növü

Ünvan

Elektron poçt ünvanı

1504549901

“ALPA” ASC

Təmizlik xidmətləri

Xüsusi mülkiyyət

AZ-1033, Bakı şəhəri, Nərimanov rayonu, Tarzən Hacı Məmmədov küçəsi, ev 8, mənzil

Ölçü vahidi: manat

Bölmə/Maddə №-si	Bölmə/Maddələrin adı	Uçot siyasəti və izahlı qeydlərin №-si	Hesabat dövrü üzrə		Əvvəlki dövr üzrə	
			2025		2024	
1	2	3	4	5	6	7
	AKTİVLƏR					
1	Uzunmüddətli aktivlər					
10	Qeyri-maddi aktivlər		0,00	0,00	0,00	0,00
11	Torpaq, tikili və avadanlıqlar	6	54.522,40	149.886,75	8.194,66	54.522,40
12	İnvestisiya mülkiyyəti					
13	Bioloji aktivlər					
14	Təbii sərvətlər					
15	İştirak payı metodu ilə uçota alınmış investisiyalar					
16	Təxirə salınmış vergi aktivləri					
17	Uzunmüddətli debitor borcları					
18	Sair uzunmüddətli maliyyə aktivləri					
19	Sair uzunmüddətli aktivlər					
	CƏMI UZUNMÜDDƏTLI AKTİVLƏR		54.522,40	149.886,75	8.194,66	54.522,40
2	Qısamüddətli aktivlər					
20	Ehtiyatlar		1.540,00	1.540,00	1.540,00	1.540,00
21	Qısamüddətli debitor borcları	7	2.679,45	524.371,51	1.543,35	2.679,45
22	Pul vəsaitləri və onların ekvivalentləri	8	59.285,84	143.968,16	52.483,17	59.285,84
23	Sair qısamüddətli maliyyə aktivləri	9	0,00	0,00	0,00	0,00
24	Sair qısamüddətli aktivlər	10	0,00	2.479,05	0,00	0,00
	CƏMI QISAMÜDDƏTLI AKTİVLƏR		63.505,29	672.358,72	55.566,52	63.505,29
	CƏMI AKTİVLƏR		118.027,69	822.245,47	63.761,18	118.027,69
	KAPİTAL VƏ ÖHDƏLİKLƏR					
3	Kapital					
30	Ödənilmiş nominal(nizamnamə) kapital		5.000,00	205.000,00	100,00	5.000,00
31	Emissiya gəliri					
32	Geri alınmış kapital (səhmlər)					
33	Kapital ehtiyatları					
34	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)		95.807,12	4.626,90	63.011,93	95.807,12
	CƏMI KAPİTAL		100.807,12	209.626,90	63.111,93	100.807,12
4	Uzunmüddətli öhdəliklər					
40	Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər	11	0,00	0,00	0,00	0,00
41	Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər					
42	Təxirə salınmış vergi öhdəlikləri					
43	Uzunmüddətli kreditör borcları					
44	Sair uzunmüddətli öhdəliklər					
	CƏMI UZUNMÜDDƏTLI ÖHDƏLİKLƏR		0,00	0,00	0,00	0,00
5	Qısamüddətli öhdəliklər					
50	Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər					
51	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər					
52	Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	12	0,00	33.937,94		
53	Qısamüddətli kreditör borcları	13	13.139,75	578.680,63	649,25	13.139,75
54	Sair qısamüddətli öhdəliklər	14	4.080,82	0,00	0,00	4.080,82
	CƏMI QISAMÜDDƏTLI ÖHDƏLİKLƏR		17.220,57	612.618,57	649,25	17.220,57
	CƏMI ÖHDƏLİKLƏR		17.220,57	612.618,57	649,25	17.220,57
	CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR		118.027,69	822.245,47	63.761,18	118.027,69

Rəhbərlik adından:

Ahmad Əliyev oğlu İsmayilov

“ALPA” ASC-nin direktoru

22 iyun 2026-cı il

Bakı şəhəri, Azərbaycan Respublikası



“ALPA” ASC-nin Baş mühasibi

22 iyun 2026-cı il

Bakı şəhəri, Azərbaycan Respublikası

Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat

31 dekabr 2025-ci il tarixinə

VÖEN

1504549901

Mühasibat uçotu subyektinin adı

“ALPA” ASC

Sahə (fəaliyyət növü)

Təmizlik xidmətləri

Mülkiyyət növü

Xüsusi mülkiyyət

Ünvan AZ-1033, Bakı şəhəri, Nərimanov rayonu, Tarzən Hacı Məmmədov küçəsi, ev 8, mənzil 2

Elektron poçt ünvanı

Ölçü vahidi: manat

Bölmə (maddə) və hesab №-si	Göstəricilərin adı	Uçot siyasəti və izahlı qeydlərin №-si	Hesabat dövrü üzrə-2025	Əvvəlki dövr üzrə-2024
60	Əsas əməliyyat gəlirləri	15	195.004,70	198.732,62
70	Satışın maya dəyəri üzrə xərclər	16	189.221,07	87.400,36
	Ümumi mənfəət (zərər)		5.783,63	111.332,26
61 və 73	Sair əməliyyat gəlirləri	15		
71	Kommersiya xərcləri	16		
72	İnzibati xərclər	16	0,00	-10.482,66
73 və 61	Sair əməliyyat xərcləri	16	0,00	0,00
O cümlədən	Xaricdən maliyyələşdirilən elmi-tədqiqat işləri üzrə xərclər	16		
	Xaricdən maliyyələşdirilən elmi-tədqiqat işləri üzrə xərclər istisna olmaqla sair əməliyyat xərcləri			
62 və 74	Fəaliyyətin dayandırılmasından yaranan mənfəətlər (zərərlər)	17		
	Əməliyyat mənfəəti (zərəri)			
63 və 75	Maliyyə mənfəəti (zərəri)		5.783,63	100.849,60
64 və 76	Fövqəladə mənfəət (zərər)		0,00	0,00
81	Mənfəət üzrə azadolmalar və güzəştlər	18	0,00	75.637,20
	Əvvəlki illər üzrə zərərin məbləği		0,00	0,00
	Vergiqoymadan əvvəl mənfəət (zərər)		5.783,63	25.212,40
90	Mənfəət vergisi		1.156,73	5.042,48
341	Hesabat dövründə xalis mənfəət (zərər)		4.626,90	95.807,12
	O cümlədən, qeyri-nəzarət payları üzrə xalis mənfəət (zərər)			
	əsas cəmiyyətin sahiblərinin mənfəəti (zərəri)			
	Digər məcmu gəlir			
	Məcmu gəlir (xalis mənfəətin (zərərin) və digər məcmu gəlirin cəmi)			
	O cümlədən-qeyri-nəzarət payları üzrə xalis mənfəət (zərər)			
	əsas cəmiyyətin sahiblərinin mənfəəti (zərəri)			

Xərclərin xüsusiyyətləri üzrə təsnifat əsasında əməliyyat xərcləri haqqında MƏLUMAT

Bölmə/maddənin №-si	Göstəricilərin adı	Uçot siyasəti və izahlı qeydlərin №-si	Hesabat dövrü üzrə-2025	Əvvəlki dövr üzrə-2024
	Hazır məhsul və bitməmiş istehsal ehtiyatlarındakı artımlar (azalmalar)			
	Təşkilat tərəfindən yerinə yetirilmiş və kapitalaşdırılmış işlər			
	İstifadə edilmiş material ehtiyatları	16		
	İşçi heyəti üzrə xərclər	16	145.583,47	78.025,88
	Amortizasiya xərclər	16	0,00	9.112,89
73	Digər əməliyyat xərclər			
	Cəmi əməliyyat xərclər		145.583,47	87.138,77

Rəhbərlik adından:

Azad Xəlil oğlu İsmayilov
“ALPA” ASC-nin direktoru
22 iyun 2026-cı il

Bakı şəhəri, Azərbaycan Respublikası

“ALPA” ASC-nin Baş mühasibi
22 iyun 2026-cı il

Bakı şəhəri, Azərbaycan Respublikası

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (dolayı metod)

31 dekabr 2025-ci il tarixinə

VÖEN

Mühasibat uçotu subyektinin adı

Sahə (fəaliyyət növü)

Mülkiyyət növü

Ünvan

AZ-1033, Bakı şəhəri, Nərimanov rayonu, Tarzən Hacı Məmmədov küçəsi, ev 8, mənzil 2

Elektron poçt ünvanı

1504549901

“ALPA” ASC

Təmizlik xidmətləri

Xüsusi mülkiyyət

Ölçü vahidi: manat

Göstəricilərin adı	Uçot siyasəti və izahlı qeydlərin №-si	Hesabat dövrü üzrə 2025	Əvvəlki dövr üzrə 2024
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti			
Hesabat dövründə xalis mənfəət və ya zərər		4.626,90	95.807,12
Aşağıdakı maddələr üzrə düzəlişlər:			
azlıq təşkil edən mülkiyyətçilərin payı			
mənfəət vergisi üzrə xərclər		1.156,73	5.042,48
amortizasiya xərcləri		0,00	9.112,29
investisiya fəaliyyəti ilə əlaqədar zərər (mənfəət)			
maliyyələşdirmə üzrə fəaliyyətə aid olan digər xərclər (gəlirlər)			
Məzənnə fərqi üzrə xərclər (gəlirlər)			
Faiz xərcləri (gəlirləri)			
Şübhəli debitor borcları üzrə xərclər			
İddia müddəti ötmüş kreditor borcları üzrə gəlirlər			
Sair qeyri-pul əməliyyatları üzrə xərclər (gəlirlər)			
Dövriyyə kapitalındakı dəyişikliklərə qədər əməliyyat fəaliyyəti üzrə xalis pul vəsaitləri			
Aşağıdakı maddələr üzrə baş verən dəyişikliklər:			
Ehtiyatların azalması (artması)			
əməliyyat debitor borclarının azalması (artması)		521.692,06	-1.136,10
sair qısamüddətli aktivlərin azalması (artması)		2.479,05	0,00
vergi və sair məcburi ödənişlər üzrə öhdəliklərin artması (azalması)		0,00	0,00
əməliyyat kreditor borclarının artması (azalması)		-565.540,88	12.490,50
Sair qısamüddətli öhdəliklərin artması (azalması)		4.080,82	4.080,82
Ödənilmiş (qaytarılmış) mənfəət vergisi		-1.156,73	-5.042,48
Ödənilmiş faizlər			
Əməliyyat fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin fəvqəladə daxilolmaları və xaricolmaları		6.833,65	0,60
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		-25.828,40	120.355,23
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkətləri			
Torpaq, tikili və avadanlıqların, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin satışından əldə olunan pul vəsaitlərinin daxilolmaları		-185.296,40	-55.440,63
Torpaq, tikili və avadanlıqların, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin əldə edilməsi üçün pul vəsaitlərinin xaricolmaları			
digər müəssisələrin pay və ya borc alətlərinin və birgə müəssisədə iştirak paylarının satılmasından yaranan pul vəsaitlərinin daxilolmaları (pul vəsaitlərinin ekvivalentləri kimi nəzərə alınan və sazişlərin bağlanması və ya ticarət məqsədləri üçün nəzərdə tutulmuş alətlər üzrə pul vəsaitlərinin daxilolmaları istisna olmaqla);			
digər müəssisələrin pay və ya borc alətlərinin və birgə müəssisədə iştirak paylarının əldə edilməsi üçün ödənilən pul vəsaitlərinin xaricolmaları (pul vəsaitlərinin ekvivalentləri kimi nəzərə alınan və sazişlərin bağlanması və ya ticarət məqsədləri üçün nəzərdə tutulmuş alətlər üzrə pul vəsaitlərinin xaricolmaları istisna olmaqla);			
digər tərəflərə verilmiş borcların qaytarılmasından pul vəsaitlərinin daxilolmaları;			
digər tərəflərə verilmiş borclara görə pul vəsaitlərinin xaricolmaları;			
fyuçers, forvard, opsiya və svop müqavilələri üzrə pul vəsaitlərinin daxilolmaları;			
fyuçers, forvard, opsiya və svop müqavilələri üzrə pul vəsaitlərinin ödənişləri;			

İnvestisiya fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin fəvqəladə daxilolmaları və xaricəmələri.			
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		-185.296,40	-55.440,63
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti			
səhmlərin və digər kapital alətlərin buraxılması nəticəsində yaranan pul vəsaitlərinin daxilolmaları			
müəssisənin öz səhmlərinin əldə edilməsi və ya yenidən alınması nəticəsində pul vəsaitlərinin xaricəmələri			
təminatlı istiqrazların, borc sənədlərinin, veksellərin, istiqraz və rəqədlərinin, girov kağızlarının buraxılmasından və digər qısamüddətli və uzunmüddətli borcların alınmasına görə pul vəsaitlərinin daxilolmaları;			
borc şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricəmələri			
məqsədli maliyyələşdirmə şəklində pul vəsaitlərinin daxilolmaları		200.000,00	4.900,00
məqsədli maliyyələşdirmə şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricəmələri			
maliyyə icarəsi müqavilələrinin şərtlərinə əsasən əsas məbləğlər üzrə pul vəsaitlərinin xaricəmələri			
dividendlər və buna oxşar digər ödəmələr şəklində pul vəsaitlərinin xaricəmələri		95.807,12	-63.011,93
faizlər şəklində pul vəsaitlərinin xaricəmələri			
Maliyyələşdirmə üzrə fəaliyyətlər ilə əlaqədar pul vəsaitlərinin fəvqəladə daxilolmaları və xaricəmələri			
Maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin xalis hərəkəti		295.807,12	-58.111,93
Pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)		84.682,32	6.802,67
Pul vəsaitlərinin və onların ekvivalentlərinin hərəkəti			
bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin əvvəlinə olan məbləği		59.285,84	52.483,17
il ərzində pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)		84.682,32	6.802,67
xarici valyutaların məzənnələrinin dəyişməsinin təsiri			
bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin sonuna olan qalığı		143.968,16	59.285,84

Rəhbərlik adından:

Arif Xəlil oğlu İsmayılov

“ALPA” ASC-nin direktoru

22 iyun 2026-cı il

Bakı şəhəri, Azərbaycan Respublikası



“ALPA” ASC-nin Baş mühasibi

22 iyun 2026-cı il

Bakı şəhəri, Azərbaycan Respublikası

“ALPA” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə

2025-ci il tarixinə başa çatan il üzrə aparılmış audit

yoxlamasının nəticələrinə görə təklif və tövsiyələr barədə

Cəmiyyətin rəhbərliyinə aparılmış auditin nəticəsinə görə aşağıdakı qeyd olunanlar tövsiyə olunur:

1. Cəmiyyətin əmlakının və aktivlərinin inventarizasiyasının aparılması;
2. Cəmiyyətin əmlakının bazar qiymətlərinə uyğun ədalətli dəyərlə qiymətləndirilməsi;
3. Cəmiyyətin maliyyə təsərrüfat fəaliyyəti nəticəsində dövlət büdcəsinə vergilər, sosial sığorta və işsizlik sığortası üzrə hesablamalarına əsasən vergi orqanlarına təqdim olunmuş vergi, sosial sığorta və işsizlik sığortası bəyannamələrinin baza məlumatları ilə müqayisəsi zamanı yaranan uyğunsuzluqlara müəyyən olunmuş vaxtlarda izahatların və ya təsdiq edici sənədlərin təqdim olunması və dəqiqləşdirilmiş bəyannamələrin təqdim olunması;
4. Cəmiyyətin maliyyə təsərrüfat fəaliyyəti zamanı yaranmış debitor və kreditor öhdəliklərinin müəyyən olunmuş qaydada Üzləşdirmə Aktı ilə rəsmiləşdirilməsini təmin olunması;
5. Cəmiyyətin məsul şəxsləri tərəfindən fasiləsiz bazar mexanizminin yəni, bazarın əsas elementləri olan tələb, təklif, qiymət, rəqabət və bazarın əsas iqtisadi qanunlarının qarşılıqlı əlaqə və qarşılıqlı təsir mexanizmini izləməklə gəlirlərinin proqnozlaşdırılması və cəmiyyəti rentabellik səviyyəsinin daimi izlənməsi;
6. Cəmiyyətin sərbəst mənfəətini cəmiyyətin təsisçilərinə dividend şəklində ödənilməsi və ya həmin mənfəəti müvafiq qanunvericiliyin tələbinə uyğun nizamnamə kapitalının artırılmasına yönəldilməsi;
7. Qanun, qərar və qaydalara uyğun müəyyən olunmuş vaxtlarda Cəmiyyətin ilkin mühasibat uçotu sənədlərinə əsasən anbarın faktiki mal qalığının yoxlanılması;
8. Cəmiyyətin nağd və nağdsız aparılan hesablaşmalarının “Nağdsız hesablaşmalar haqqında” qanuna əsasən aparılması;
9. Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməməsi;
10. Elektron qaimə-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi (əməliyyat tam və ya qismən ləğv edildikdə, mal tam və qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə) Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən aparılması;
11. Cəmiyyətin faktiki fəaliyyət ünvanı üzrə və ya olduğu yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verilməsi (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) tövsiyə olundu.

Sərbəst auditor
Aydın Həsən oğlu Hüseynov
(soyadı, adı, atasının adı)



(imza)

24 iyun 2026-cı il
(tarix)

AZƏRBAYCAN RESPUBLİKASININ
İQTİSADİYYAT NAZİRLİYİ YANINDA
DÖVLƏT VERGİ XİDMƏTİ

Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi

Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının əldə edilməsi üçün vergi ödəyicisi olan

Axtarış növü

tin

VÖEN *

1504549901

Vergi ödəyicisinin adı

VÖEN

Vergi uçotu orqanının adı

Təşkilati-hüquqi forması

Hüquqi ünvan

Nizamnamə kapitalı

Maliyyə ili

Qanuni təmsilçi

Dövlət qeydiyyatına alındığı tarix

Reyestrdən son dəfə verilmiş çıxarışın tarixi

VÖEN-in verilmə tarixi

Vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması

ƏDV-nin məqsədləri üçün qeydiyyatda olub-olmaması

Vergi ödəyicisinin aktiv olub-olmaması

Borc

"ALPA" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

1504549901

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi

Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi

Açıq Səhmdar Cəmiyyəti

AZ1033, BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU,

TARZƏN HACI MƏMMƏDOV, ev.8, m.2

205000 AZN

01.01 - 31.12

ARİF İSMAYİLOV XƏLİL OĞLU

18.11.2025

06.05.2019

Riskli vergi ödəyicisi deyildir

ƏDV qeydiyyatındadır

Aktiv

0 AZN